

Nağıl vaxtı

İT VƏ PİŞİK

(Afrika nağılı)

Bir zamanlar ovunu qoxu ilə tapmağı yalnız pişik bacarırdı. İt düşündü: "Pişiyin bəxti gətirib. Öz ovunun yerini qoxu ilə müəyyən edə bilir. O biri heyvanlar isə öz ovlarını gözləri ilə görməsələr onları tuta bilmirlər".

İt belə qərara gəldi ki, pişiyin yanına gedib müxtəlif əşyaları qoxusu ilə tapmağın yollarını öyrənsin.

Pişik razılaşdı. İti yavaş-yavaş öyrətməyə başladı. Bir az vaxt keçəndən sonra İt düşündü ki, daha hər şeyi bilir. Ona görə Pişiyə dedi ki, daha öz evinə qayıtmağın vaxtı çatıb. Daha mən iybilmə qabiliyyətimlə özümə kifayət qədər qida tapa bilərəm! Pişik dedi:

-Tələsmə, sən hələ çox şeyi öyrənməmişən. İt isə onunla razılaşmadı. Pişik istər-istəməz İtlə razılaşdı. Ancaq dedi ki, bu gecə qal, sabah çıxıb gedərsən.

Gecə İt yatanda Pişik çıxıb getdi. Bilmək istədi ki, İt qoxusu ilə onu tapa biləcəkmi?

İt yuxudan oyanıb Pişiyi yanında görmədi. Ancaq qətiyyən narahat olmadı. Pişiyin iyi ilə onun dalınca düşdü. Az getdi, üz getdi, dərə-təpə düz getdi,

gəlib bir meşəyə çıxdı. İt qoxu ilə Pişiyin yanına gəlib çıxsada, onu bilmədi. Özünü o koldan-bu kola və başını o yandan-bu yana soxdu, o üstündən-bu daşın üstünə tullandı, caq pişiyi tapa bilmədi ki, bilmədi...

Pişik isə bir ağacın başına səssizcə itin hərəkətlərinə baxıb gəzənlərin ləzzət alırdı. Nəhayət, o qışqırdı:

-Hə, de görüm, mən hardayam? mənə bilirsən nəyə görə tapa bilmirsən? Ona görə ki, səbrin çatmadı, hər axıra kimi öyrənmədin. Sən qoxu ilə tapmağı yerdə bacarırsan. Ağacın başına dırmaşıb ovu tutmaq isə sənlikdir. Ona görə ki, sən tələsdin. Mən sənə şeyi öyrədə bilmədim.

Bax elə o vaxtdan İt ağaca çıxmağa bacarmır.

Tərcümə edib işləyəni R.Y.Ə

